

Tarixə yazılın qanlı sahifə

Masallıdakı Heydər Əliyev Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı Günüñə həsr olunmuş anim tədbiri keçirildi.

Tədbirdə Masallı Rayon icra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı, RİHB aparatinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, ağısaqqal və ziyalılar iştirak edirdi.

Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı bildirdi ki, iki əsrdir mənfur ermənilərin Azərbaycanlılara qarşı kütłəvi qırğınlar bu günümüzə kimi davam etməkdədir. Soyqırım nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirilib. Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813, 1826-1828) sonunda imzallanmış "Gülüstən" (12 oktyabr 1813-cü il) və "Türkmənçay" (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına gətirib çıxarıb.

Azərbaycanın şimalı Rusyanın, cənubu isə İranın idarəciliyinə keçib. 1905-1906-ci illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun 75 azərbaycanlı kəndini ermənilər talan ediblər. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər ərazilərdə həyata keçirilib, ermənilər 30 mindən çox azərbaycanlısı qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış, 7 min nəfər (1653 qadın,



965 uşaq) məhv edilmişdir. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunmuş, əhalisi üzərində yaş və cinsə məhəl qoymadan qətləmə həyata keçirilmişdir. İrəvanda - azərbaycanlıların bu tarixi şəhərində ve onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılib, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb.

Natiq vurğuladı ki, 26 mart 1998-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin "31 Mart Azərbaycanlıların Soyqırımı Günü" kimi qeyd olunması üçün imzaladığı xüsusi fərman bu faciəyə verilən tutarlı siyasi qiymətdir.

Mahmudavar kənd tam orta məktəbinin tarix müəllimi Qumru Əhmədov məruzəsində bildirdi ki, erməni Avetisov və Əmiryan Muğan kəndlərinə qənim kəsilib. Avetisovun qoşunu əvvəlki kimi xalqı soyub talamaqda və müsəlmanları qətl, qarət etməkdə davam edib. Adamlar günahsız həbs edilib.

Silahlı erməni və rus dəstələri qaçaqlara kömək etməkdə şübhəli bilinən Muğan kəndlərinə fasilsiz hücumlar edirdilər. Xırmandalı, Kürdəbaz, Qədirli, Qarğalıq, Həsənli, Məmmədxanlı, Hacitəpə ermənilər tərəfindən

dönə-dönə yandırılan kəndlər olub. Alışanlı, Xil, Yeddiyomaq kəndlərində olan ekin yerləri müsəlmanların əlindən alınaraq russala verilib.

Muğana tərəf hərəkət edən rus əsgərləri ilə əlbir hərəkət edən ermənilər Göytəpə (Prişib) ilə Astaranı birləşdirən "Poçt yolu" ətrafında yerləşən Muğan kəndlərini qarət və talan etməyə üstünlük veriblər. Xırmandalı, Həsənli, Məmmədxanlı kəndlərindən toplanmış bir dəstə könüllü də onları tərksiləh etmək, əmlaklarını, silah və hərbi sursatlarını ələ keçirmək üçün Kalinovkanın (Vileş) yaxınlığından keçən Vileş çayının sahilində döyüş mövqeyi tutublar.

Ruslarla əlbir hərəkət edən erməni silahlıları müsəlmanlardan intiqam almaq məqsədile Yeddiyomaq kəndindən tutmuş Prişib və şimala doğru 23-dən artıq Muğan kədinin dinc əhalisine qarşı soyqırım təşkil ediblər. Yeddiyomaq yandırılıb, kənd sahiləri işgəncəyə məruz qalıb. Kədindən məscidi toplardan atılan mərmi ilə dağıdırılıb. Erməni-rus əsgərləri Məmmədxanlı və Həsənli, Malakana hückum çəkib kəndləri çapıb talayıblar. Bir neçə günahsız ailə öldürülüb. Cənub bölgəsindəki soyqırım hələ 1918-ci ilin yanvarından 1919-cu ilin avqustuna kimi, yəni Cənub-

da Cümhuriyyətin bərqərar olmasına kimi davam edib. Tarix üzrə fəlsəfə doktoru Mürvət Abbasovun tədqiqinə görə bu faciə xalq arasında "Qaçaqaç" kimi təninan məxsusi adla yadda qalmışdır.

Böyük Kolatan kənd tam orta məktəbinin veteran müəllimi Xanhüseyn Musayev məruzə etrafında çıxışında qeyd etdi ki, əsrlərlə öz dövlətinə belə malik olmayan ermənilər "Böyük Ermənistən" dövlətini yaratmaq üçün daim Rusiyanın imperiya siyasetindən alət kimi istifadə ediblər.

"Yeni həyat" qəzetiinin baş ədəbi işçisi Akif Ağayev bildirdi ki, tərədilən qanlı olayların tarixdə yaşanmamasından ötrü mart soyqırımında milli mətbu organ-

daqqətə çatdırılır. Masallı Tarix-Diyarşunaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva erməni vandallarının məqsədyönlü şəkildə tərətdikləri qətlamları, eyni zamanda xalqımıza qarşı mənəvi terror -milli-mənəvi dəyərlərimizi, tarixi yaddaşımıza qarşı mənəvi soyqırımı kimi dəyərləndirdi.

Masallı Dövlət Regional Kollecinin tarix müəllimi İrade İmanbəyli isə çıxışında Mart soyqırımı, Xocalı müsibəti, 20 Yanvar faciəsi, Qarabağın işğalı və bu kimi hadisələrin tələbələrə düzgün aşalandığını, vaxtaşırı olaraq kollecdə bu mövzulu tədbirlərin keçirildiyini dedi.

Mərasimdə çıxış edənlər uzun illər erməni qəsbkarları tərəfin-



lərımız, mətbəələr, konkret jurnalistlər də hədəfə alınıb. Təmsil olunduğu mətbu organda da qan yaddaşımız olan soyqırımı hadisələri barədə vaxtaşırı materiallar dərc olunur.

Əməkdaşlarımızın, tədqiqatçı-müəllimlərin, alımların, eləcə də digər yaradıcı insanların erməni vandalizmi, qətlamları ilə bağlı araşdırma yazılarında oxuculara dolğun məlumat verilir, erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğu

dən xalqımıza qarşı tərədilən soyqırımı aktlarını pisləyərək, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyaset və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalı ədalət!" beynəlxalq kampanyası neticəsində bir sıra dünya dövlətlərinin parlamentlərinin qəbul etdikləri qətnamələri diqqətə çatdırıldılar.

Tədbiri RİH başçısının müəvini Nəsir Muxtarlı yekunlaşdırıldı.

Əli Hüseyn Şükürov